

Müqəddəs Vətənin keşiyində

Tarixən sərhəd, ərazi bütövlüyü dövlət müstəqilliyinin əsasını teşkil edən attributlar hesab olunmuşlar. Dövlətin sərhədi isə onun ərazi hüdudlarını müəyyənləşdirən bir xətdir. Dövlət öz ərazi bütövlüyünü qurudan, çaydan, göldən, dənizdən və havadan müdafiə edir. BMT-nin prinsiplərinə görə, dövlətlərəsi münasibətlərdə, ümumiyyətə, dövlətlərin müstəqilliyinin müəyyən edilməsində hər bir ölkənin ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığı əsas şərt kimi qoyulur. Dövlət quruluşu forması ilə yanaşı, hər hansı bir dövlətin ayrılmaz attributlarından biri dövlət sərhədləri daxilində olan dövlət ərazisidir. Dövlət ərazisi yer kürəsi ərazisinin müəyyən bir dövlətin suverenliyi altında olan bir hissesidir. Onun hüdudları daxilində dövlət bütün şəxslərə ve teşkilatlara münasibətlə ali hakimiyətə malikdir. Eyni zamanda, dövlət ərazisi - hər hansı bir dövlətin ona məxsus təbii resurslar da daxil olmaqla əhalisinin zəruri təbii yaşayış mühitinidir. Bunlar onun sərhədləri daxilində yerləşir.

Sərhəddən söhbət düşəndə ilk önce gözlerimiz önündə Vətən canları. Buna görə də Vətən sərhəddən başlanır, desək, yanılımraq. Vətənin qorunması bütün dövrlərde müqəddəs bir iş sayılıb. Dinc dövrlərdə, sülh şəraitində bütün qoşun hissələrindən ön sıradə sərhədçilər olurlar. Onlar müqəddəs missiya yerinə yetirirler.

Azərbaycan Xalq Cumhuriyyəti dövründə milli dövlətimiz naiyyətleri ciddi tehlükə karşısındadır. Buna görə de 1919-cu il avqustun 18-də Azərbaycan Xalq Cumhuriyyətinin parlamenti müstəqil Azərbaycanın sərhədlərinin qorunması haqqında qanun qəbul etdi. Qanuna əsasən, Xalq Cumhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradıldı. Lakin azərbaycanlı sərhədçilər öz müstəqil dövlət sərhədlərini cəmi səkkiz ay mühafizə etmək nəsib oldu. Çünkü Azərbaycan 1920-ci ilin aprelində Sovet Rusiyası tərəfində işğal olundu.

Sovet hakimiyəti dövründə müstəqil sərhəd qoşunlarından məhrum olan Azərbaycan Respublikasının İran və Türkiye ilə sərhədlərini SSRİ Sərhəd Qoşunları qoruyurdur. O zaman bu qoşunun tərkibində azərbaycanlı zabit kadrları olduqca az idi. Sovet dövründə Sərhəd Qoşunları Dövlət Təhlükəsizlik Komitəsinin strukturu kimi mövcud olmuşdur. Sovet dövründə, müharibə illeri istisna olmaqla, azərbaycanlılardan çox az sayıda insanlar silahlı qüvvələrde, sərhəd qoşunlarında xidmət edib yüksək rütbeləre çatmışlar. Bu amil sovet rehbərliyinin milli siyasetdən yol verdirdi ciddi sehvlerin nəticəsi idi. Maraqlıdır, Azərbaycan SSRİ-nin ümumi işlərinə öz üzərinə düşəndən də artıq pay verdiyi halda, azərbaycanlılar hərbi xidmətdə, sərhəd qoşunlarında yüksək vəzifələrə, yüksək rütbeləre çata bilirdilər.

İlk dəfə olaraq ulu önder Heydər Əliyevin Azərbaycana birinci rehbərliyi dövründə Bakıda Cənubi

Qafqaz üzərə sərhəd qoşunlarının operativ qrupu yaradıldı. Orada azərbaycanlı zabitlər yüksək rütbe ala bildilər. Eyni zamanda, Moskvanın aramsız təzyiqləri sərhədində milli hərbi kadrlar hazırlamaq məqsədilə Cəmsid Naxçıvanski adına məktəb açıldı. Bu, azərbaycanlıların hərbi işə cəlb olunmasına mühüm rol oynadı. Tekcə bele bir faktı vurğulamaq yerinə düşər ki, bu gün general-polkovnik Elçin Quliyev başda olmaqla Dövlət Səhəd Xidmətinin və Sərhəd Qoşunlarının komanda heyətinin əksəriyyəti ilk hərbi təhsillərini bu məktəbdə almışlar.

SSRİ-nin buraxılması və Azərbaycanın öz dövlət müstəqilliyini elan etməsi qazanılmış naiyyətərin qorunması məsələsini yenidən gündəmə gətirdi. Belə bir şəraitdə



1991-ci il dekabrın 9-da Azərbaycan Respublikasının Milli Şurası "Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında" Qanun qəbul etdi. Dekabrın 16-da isə Azərbaycan Respublikasının Dövlət Sərhədini Mühafizə Komitəsi (DSMK) yaradıldı. Yenice yaradılmış komita çox böyük çətinliklərle üzləşməli oldu. Belə ki, dövlət sərhəd zoğanın bəzi yerlərində keçilməz təməffilərin sökülməsi və müxtəlif strateji malların kənarada daşınmasına şərait yaradılması respublikamızın iqtisadiyyatını sarıcıdı. Təcili tədbirlərin görülməsi tələb olundur. Vəziyyəti daha çox ağırlaşdırın isə Ermənistən hərbi təcavüzü idi. Ermənistən Silahlı Qüvvələri tərəfindən ölkə ərazisindən 20 faizi işğalı neticəsində İR ilə dövlət sərhədinin 132 kilometrindən nəzarət etmək də qeyri-mümkün idi.

Müstəqil Azərbaycanın Sərhəd Qoşunları Ermənistənən əsaslı qarşı başlığı elan olunmamış müharibə şəraitində formalaşdı. Bu olduqca ağır bir dövr idi. 1992-ci il may ayının 8-dən 9-na keçən gecə "Bakı" Əlahiddə nəzarət buraxılış məntəqəsinin DSMK-nin təbəciyiñən verilməsi təmin edildi. Sovetdən qalma silah-sursat və digər lazımi hərbi ləvazimatlarla dolu olan hərbi anbarların əla keçirilmə-

mək üçün Samur qəsəbəsindəki körpü üzərinə çıxdılar. Respublika ya gelib-gedən maşınların sənədlərinin yoxlanılması ilə fealiyyətə başlayan kiçik bir post sonradan inkişaf edib nizam-intizamı və dövlət sərhədinin etibarlı mühafizəsinə nümunəvi xidməti ilə fərqlənən Xudat Sərhəd Dəstəsinə çevrildi.

Müstəqilliyin ilk illerindən ən mühüm vəzifələrdən biri keçmiş zəstəva və təlim mərkəzlərinin azərbaycanlı sərhədçilərin ixtiyarına keçməsi idi. Bu sahədə əhəmiyyətli addimlardan biri Neftçala Təlim Bazasının Sərhəd Qoşunlarının təbəciyiñə keçməsi oldu. 1992-ci il iyulun 8-də təlim bazası çətinliklə de olsa, təhvil alındı və burada mülli sərhədçilərimiz həzırlanması prosesi başlandı. Həmin il avqustun 1-də Lənkəran sərhəd dəstəsi, avqustun 9-da isə Göytəpə sərhəd dəstəsi yaradıldı. Sentyabrın 29-da isə Naxçıvan sərhəd dəstəsində mitinq keçirildi, keçmiş SSRİ zabitləri ilə təhvil-təslim prosesinin rəsmi imzalanma mərasimi baş tutdu. Bir sıra çətinliklərə baxmayaraq, noyabrın 1-də Horadiz sərhəd dəstəsi de sərhədçilərimiz tərəfindən təhvil alındı. Digər bir mühüm problem sərhədçilərimiz böyük bir hissəsinin Xəzər dənizi hövzəsinən keçməsi idi. Bu sahədə dövlət sərhədinin mühafizəsini təmir et-

mek məqsədilə 1992-ci il oktyabrın 6-da Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq 27 noyabr 1992-ci il tarixdə Əlahiddə Sərhəd Gözətçi Gəmilər Briqadası Sərhəd Qoşunlarının ixtiyarına verildi. Lakin bütün gəmilər, silah-sursat, avtomobil və digər texnika ölkəmizdən çıxarılaraq Həşterxana aparılmışdı. Azərbaycanda yalnız iki ədəd xidmət yararsız gəmi qalmışdı. Belə bir şəraitdə su sərhədçilərimiz mühafizəsi ən ümde vəzifə kimi igid matroslarımızın öhdəsinə buraxılmışdı.

Sərhədçiləri etibarlı mühafizə etmək üçün təcili tədbirlər görülməli idi. 1992-ci il oktyabrın 9-dan etibarən DSMK Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsi kimi fealiyyət göstərməyə başladı. Eyni zamanda, milli sərhədçi kadrların hazırlanması prosesi de gücləndirdi. 1992-ci ildən sərhədçi zabitlər Müdafiə Nazirliyinin tabeliyində olan Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin sərhəd fakültəsində hazırlanmağa başlanıldı. 1994-cü ildən başlayaraq Sərhəd Qoşunları həmin məktəbin mezunları ilə komplektsədirildi. Sərhədçi zabit və gizirlərin, xüsusi ehtiyatdan xidmətə qəbul olunanların bılık və peşə bacarığını artırmaq məqsədi ilə Sərhəd Qoşunlarının tərkibində 1994-cü ilin avqust ayının 12-də Kadrların Hazırlanması və Təkmilləşdirilməsi Kursları yaradıldı. Keçmiş sovet sərhədçilərinin Azərbaycan ərazisindən çıxarılması prosesi 1993-cü ilin aprel ayına qədər davam etdi. Aprelin 5-də Azərbaycan Respublikası ərazisində yerləşən sonuncu rabitə taburunun təhvil-təslim prosesi başa çatdı. Bunu da, sonuncu sovet sərhədçisi ölkəmizin ərzisini tərk etdi.

Milli sərhədçi zabitlərin hazırlanması sahəsində dönüş nöqtəsi 1998-ci il dekabrın 1-də ulu önder Heydər Əliyev tərəfindən Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması haqqında fərmanın verilməsi oldu. Bunun ardınca o, 2002-ci il iyulun 31-de Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) yaradılması barədə fərman imzalandı. DSX-nin yaradılması və ona mərkezi icra hakimiyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fealiyyəti keyfiyyətə yəni mərhələyə qədəm qoydu. Bu orqanın qarşısında müasir dövrün tələblərinə uyğun olaraq yeni vəzifələr qoyuldu. Beləliklə, sərhədçilərimiz təhlükəsizliyinin təminatı məsələlərinin ən yüksək səviyyədə həll olmasına başlanıldı.

2002-ci ilin oktyabrın 24-də sərhəd aviasiyasının yaradılması sərhədçilərin mühafizəsi işində keyfiyyətə yeni mərhələnin başlangıcı oldu. DSX-nin balansına verilmiş təyyara və vertolyotlar əsaslı təmir sərhədinin mühafizəsini təmin et-

edilərək xidmətə cəlb olundu, sərhədin havadan mühafizəsinin təşkil, dövlət sərhədində baş verən hadisələr əcəvək reaksiya verilməsi və şəxsi heyətin təyinat yerine vaxtında çatdırılması, dağlıq əraziyələrdə və dənizdə xilasətəmə eməliyatlarının aparılması üçün sərhəd aviasiyasının istifadəsinə başlanıldı.

Prezident İlham Əliyevin həkimiyətə gəlisi sərhədçilərimiz maddi-texniki baza ilə təchizatı işinə böyük töhfə verdi. 2004-cü ilin yanvarında Naxçıvan sərhəd dəstəsinin bazasında sərhəd diviziysi yaradıldı. 2005-ci ilin fevralında sərhəd gözətçi gəmilər dəstəsinin əsasında DSX-nin Sahil Mühafizəsinin yaradılması dəniz sərhədçilərinin öhdəsinə buraxılmışdı.

Sərhədçiləri etibarlı mühafizə etmək üçün təcili tədbirlər görülməli idi. 1992-ci il oktyabrın 9-dan etibarən DSMK Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsi kimi fealiyyət göstərməyə başla-

səviyyədə təmin edilməsinə geniş imkanlar yaratdı.

2007-ci il iyul ayının 12-də Prezident İlham Əliyevin Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılması barədə Sərəncam imzalanması Vətənimizin sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsinə ölkəmizin tərk etdi.

Müstəqillik yolunda uğurlu adımlar atan Azərbaycan dövlətçiliyinə qarşı daxili və xarici qüvvələr tərəfindən tərəfdilimşir.

Buna görə də ölkəmizdə icimai-siyasi sabitliyin möhkəmlənməsi, sağlam mühitin bərəqrar olması, xalqın birliyinin təmin edilməsi ehtimal olunan bütün çətinliklərin aradan qaldırılması üçün mühüm şərtidir. Bu sahədə ideoloji işin yüksək səviyyədə formalaşmış Sərhəd Qoşunları var və bu qoşunlar da Azərbaycanın sərhədçilərinin keşində durublar.

Müstəqillik ilə əsaslı qərəbələr tərəfindən

Azərbaycana qarşı müxtəlif texniki mənəviyyata malik olmasındadır. İnsan yüksək mənəviyyata, mütərəqqi ənənələrə, xalqımızın milli-mənəvi dəyərlərinə, mentalitetinə sahib olmalıdır ki, onun vətəninə, xalqına sadıqliyi tam, kamil olsun. Buna görə də sərhəd dəstələrində bu məsələ həmişə ön planda olur. Bu gün möhkəm əminliklə demək olar ki, artıq bizim mükəmməl səviyyədə formalaşmış Sərhəd Qoşunları var və bu qoşunlar da Azərbaycanın sərhədçilərinin keşində durublar.

Müstəqillik yolunda yüksək mənəviyyata malik olmasındadır. İnsan yüksək mənəviyyata, mütərəqqi ənənələrə, xalqımızın milli-mənəvi dəyərlərinə, mentalitetinə sahib olmalıdır ki, onun vətəninə, xalqına sadıqliyi tam, kamil olsun. Buna görə də sərhəd dəstələrində bu məsələ həmişə ön planda olur. Bu gün möhkəm əminliklə demək olar ki, artıq bizim mükəmməl səviyyədə formalaşmış Sərhəd Qoşunları var və bu qoşunlar da Azərbaycanın sərhədçilərinin keşində durublar.

Müstəqillik yolunda yüksək mənəviyyata malik olmasındadır. İnsan yüksək mənəviyyata, mütərəqqi ənənələrə, xalqımızın milli-mənəvi dəyərlərinə, mentalitetinə sahib olmalıdır ki, onun vətəninə, xalqına sadıqliyi tam, kamil olsun. Buna görə də sərhəd dəstələrində bu məsələ həmişə ön planda olur. Bu gün möhkəm əminliklə demək olar ki, artıq bizim mükəmməl səviyyədə formalaşmış Sərhəd Qoşunları var və bu qoşunlar da Azərbaycanın sərhədçilərinin keşində durublar.

Müstəqillik yolunda yüksək mənəviyyata malik olmasındadır. İnsan yüksək mənəviyyata, mütərəqqi ənənələrə, xalqımızın milli-mənəvi dəyərlərinə, mentalitetinə sahib olmalıdır ki, onun vətəninə, xalqına sadıqliyi tam, kamil olsun. Buna görə də sərhəd dəstələrində bu məsələ həmişə ön planda olur. Bu gün möhkəm əminliklə demək olar ki, artıq bizim mükəmməl səviyyədə formalaşmış Sərhəd Qoşunları var və bu qoşunlar da Azərbaycanın sərhədçilərinin keşində durublar.

larda əsgər və zabit isə müxtəlif dövlət təltiflərinə layiq görülmüşlər. Qəhrəmanlıq göstərmiş sərhədçilərin xatirəsini əbədiləşdirmək üçün 7 sərhəd zastavasına onların adları verilmişdir.

Son vaxtlar beynəlxalq terrorizmə qarşı mübarizə artıq global xarakter almışdır. Bu, hamını, xarici ölkələri de ciddi narahat edir. Beynəlxalq terrorizm, ilk növbədə, sərhədçilər keçən terrorçular vasitəsilə həyata keçirilir. Onlar ya nezər-buraxılış məntəqəsindən keçən gizli keçirilməsi hallarının da qarşısını alırlar.

Müstəqillik illərinin hadisəleri göstərdi ki, Sərhəd Qoşunlarında xidmət edən hər bir əsgər, hər bir zabit, hər bir komandır müstəqil dövlətine, doğma vətənə, milliyyətə, Azərbaycanın dövlətçiliyinə sahip olmalıdır. Müstəqil sərhədçilər, xarici qüvvələr tərəfindən işğal olunan zaman sərhədçilər fədakarlı göstərmiş, dinc əhalinin təhlükəsizliyini təmin etmişlər. Xüsusi, Cəbrayıllı rayonu ərazisində yerləşən Xudafərin məntəqəsi və Füzuli rayonunun Böyük Bəhmənli kəndində yerləşən sərhəd məntəqəsi sədaqət çox geniş məhəmmədur. Bu keyfiyyət, yeni vətənə, milliyyətə sədaqət hər bir şəxsin yüksək mənəviyyata malik olmasındadır. İnsan yüksək mənəviyyata, mütərəqqi ənənələrə, xalqımızın milli-mənəvi dəyərlərinə, mentalitetinə sahib olmalıdır ki, onun vətəninə, xalqına sadıqliyi tam, kamil olsun. Buna görə də sərhəd dəstələrində bu məsələ həmişə ön planda olur. Bu gün möhkəm əminliklə demək olar ki, artıq bizim mükəmməl səviyyədə formalaşmış Sərh